

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramında (2006-2007-ci illər)” və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin sosial-iqtisadi inkişafında keyfiyyətə yeni mərhələnin başlanğıcını qoymuş, qeyri-neft sektorunun davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin yaradılmasına, regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının həcmünün və keyfiyyətinin yüksəlməsinə təkan vermiş, sahibkarlıq mühitinin daha da yaxşılaşmasında, iqtisadiyyata investisiya qoyuluşlarının artmasında, əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynamışdır.

Ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmış, 547,5 min daimi yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 13,2 faizədək azalmışdır. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 1,8 dəfə artmış, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilmiş, o cümlədən sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artmışdır.

Azərbaycan Respublikası regionlarının mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək bu gün də dövlətin qarşısında duran əsas vəzifələrdəndir.

Ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sistemində səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə **qərara alıram**:

1. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə Dövlət Proqramının icrasını təmin edən zəruri tədbirlər görsün;

2.2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə Dövlət Proqramında illər üzrə nəzərdə tutulan tədbirlərin hər il üçün Dövlət Investisiya Proqramı tərtib edilərkən nəzərə alınmasını təmin etsin;

2.3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Dövlət Proqramının maliyyələşdirilməsinə investisiyaların cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə institutları, xarici ölkələrin müvafiq qurumları və iş adamları ilə danışıqlar aparsın.

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və onun icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı

D Ö V L Ə T P R O Q R A M I

BAKI – 2009

GİRİŞ

Keçən əsrin 90-cı illərinin ortalarından Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.

1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan «Əsrin müqaviləsi»nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəl artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.

Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturunu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır.

Regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakı şəhərinin ətraf qəsəbələrini abadlaşdırmaq, onların resurslarından daha səmərəli istifadəni təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” təsdiq

olunmuşdur. Bu Proqramda hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər müəyyən edilmişdir.

Hər iki proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Odur ki, "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", eləcə də "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı" çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanmışdır.

Dövlət Proqramının Tədbirlər Planı aşağıdakı bölmələr üzrə tərtib edilmişdir:

1. Ölkə əhəmiyyətli tədbirlər.

2. Bakı şəhərinin rayon və qəsəbələri üzrə tədbirlər.

3. Ölkənin iqtisadi rayonları üzrə tədbirlər:

3.1. Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri);

3.2. Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri);

3.3. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayilli, Qobustan, Şamaxı rayonları);

3.4. Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri);

3.5. Quba-Xaçmaz iqtisadi rayonu (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları);^[1]

3.6. Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları);

3.7. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları);

3.8. Kəlbəcər-Laçın iqtisadi rayonu ^[1] (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları);

3.9. Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları);

3.10. Yuxarı Qarabağ iqtisadi rayonu ¹ (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).

Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Onun icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.

1. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)" və "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı"nın icrasının əsas yekunları

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nin uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır. Ötən beş ildə Ümumi Daxili

Məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi son beş ildə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur.

İqtisadiyyatın sürətli inkişafı ilə yanaşı, son illər əhalinin rifahını səciyyələndirən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilmiş, 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artmışdır. Bu dövrdə mizlə işləyənlərin orta aylıq əmək haqqı 3,5 dəfə artaraq inflyasiya səviyyəsini 1,7 dəfə üstələmiş və 268 manata çatmışdır. 2008-ci ilin sentyabrından minimum əmək haqqının və pensiyanın minimum məbləğinin həddi 75 manata çatdırılmışdır. 2003-cü ildə ölkə əhalisinin təxminən 45 faizi yoxsulluq şəraitində yaşayırdısa, 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin yalnız 13,2 faizi aid olunur.

Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına və strukturuna öz təsirini göstərmişdir. Aparılan uğurlu islahatlar və ardıcıl iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə nisbəti ilbəil dəyişmişdir. Büdcə-vergi siyasəti, əsasən, makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və büdcə kəsirinin minimuma endirilməsinə yönəldilmişdir. Həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsinə çevrilmiş, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi kimi çıxış etmişdir.

Ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitalla qoyulmuş investisiyanın həcmi son beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələmiş, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olmuşdur. 2003-cü ildə ümumi investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil etmişdir.

Ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 766 mindən çox yeni, o cümlədən 547,5 min daimi iş yeri açılmışdır. Ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmışdır ki, bunun da 40 faizə qədəri regionlarda fəaliyyət göstərir. Yeni yaradılmış müəssisələrin 88 faizdən çoxunu xüsusi mülkiyyətli müəssisələr təşkil edir.

Azərbaycan Respublikasında investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafının və yeni iş yerlərinin yaradılmasının sürətləndirilməsi məqsədilə fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddi 35 faizə, mənfəət vergisinin dərəcəsi və sosial sığorta ayırmaları 22 faiz səviyyəsinə endirilmiş, vergilərin ümumi sayı 9-dək azaldılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişdir. Ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə dəyişdirilmiş, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı xeyli dərəcədə azaldılmış, lisenziyaların müddəti isə uzadılmışdır. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafını, istehsal olunan məhsulun, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan vermişdir. Bununla yanaşı, ölkədə ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir.

Dövlət Proqramının icrası dövründə sahibkarlığa dövlət dəstəyinin mühüm istiqamətlərindən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsi mexanizmi olmuşdur. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə 2004-2008-ci illər ərzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verilmişdir.

Ötən müddət ərzində sahibkarların maliyyə mənbələrinə çıxışının sadələşdirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində 567 filial və 99 bank şöbəsi fəaliyyət göstərmişdir. Bank filiallarının 47 faizi, bank şöbələrinin isə 57 faizi regionların payına düşür. Müntəzəm olaraq təşkil edilmiş biznes forumları yerli və müxtəlif ölkələrdən olan iş adamlarını, eləcə də rəsmi dairələri bir araya gətirməklə, sahibkarlar arasında maarifləndirmə işinin təşkili və onların məlumat əldə etmə imkanlarının genişləndirilməsinə, ölkə regionlarının mövcud təbii və əmək resurslarından səmərəli istifadə edilməsi, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir. Sahibkarlıq fəaliyyətinin inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 25 oktyabr 2007-ci il tarixli 2458 nömrəli Sərəncamı qəbul edilmişdir. Sərəncama əsasən ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə "bir pəncərə" prinsipinin tətbiqi nəzərdə tutulmuşdur.

Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. 2008-ci ildə açıqlanan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business" hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünya üzrə Ən İslahatçı Ölkə elan edilmişdir.

Azərbaycan Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətlə inkişafına əlverişli zəmin yaratmışdır. Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılara və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi aqrar bölmənin inkişafında mühüm rol oynayır. "Kənd təsərrüfatı məhsulları istehsalçılara dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacaqın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. 2003-cü illə müqayisədə 2008-ci ildə taxıl istehsalı 21,4 faiz, kartof - 40,1 faiz, tərəvəz - 17,4 faiz, bostan məhsulları - 14,3 faiz, meyvə və giləmeyvə - 24,6 faiz, üzüm - 78,1 faiz artmışdır. Bu müddət ərzində diri çəkidə ət istehsalı 30,6 faiz, süd istehsalı 18,3 faiz, yumurta istehsalı 47,9 faiz, yun istehsalı isə 22,3 faiz artmış, kənd təsərrüfatının ümumi məhsulu isə 25,2 faiz artmışdır.

Ölkədə aparılan aqrar siyasətin tərkib hissəsi kimi lizinq münasibətlərinin inkişafı məqsədilə "Aqrolizinq" ASC yaradılmış və ötən müddət ərzində Səhmdar Cəmiyyətinin nəzdində müxtəlif bölgələrdə fəaliyyət göstərən Aqroservis filialları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılara sifarişlər əsasında 20 növ aqrotexniki xidmət göstərilmişdir. Fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində "Aqrolizinq" ASC tərəfindən 7299 ədəd kənd təsərrüfatı texnikası, 27 dəst texnoloji avadanlıq, 236,9 min ton mineral gübrə, 7 adda 294,3 ton pestisid gətirilmişdir.

Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması,

səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Məhz ölkə iqtisadiyyatına geniş miqyaslı investisiya qoyuluşu uzunmüddətli perspektivdə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlığını təmin edəcəkdir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna rolu vardır. Regionun lider ölkəsi kimi, Azərbaycan artıq təkcə özünün deyil, bütövlükdə bölgənin Avropaya, eləcə də onun enerji təhlükəsizliyi sisteminə qoşulmasına çalışır. Vaxtilə Rusiya və İrandan qaz idxal edən Azərbaycan Respublikası son 5 ildə qaz ixrac edən ölkəyə çevrilmişdir. Bu müddət ərzində ölkənin inkişafında mühüm rol olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələrin başa çatdırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanılması ölkənin regional əhəmiyyətini artırmaqla yanaşı, bölgələrdə yaşayan əhalinin infraqstruktura və bazarlara çıxış imkanlarını yaxşılaşdıraraq sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əsaslı zəmin yaratmışdır.

Ölkənin regionlarında yeni elektrik stansiyalarının tikintisi əhalinin elektrik enerjisinə olan tələbatını təmin etməklə, energetika sisteminin dayanıqlığında mühüm rol oynayır. Ötən 5 il ərzində ölkədə 9 elektrik stansiyası tikilmişdir ki, bunun 7-si regionlarda fəaliyyət göstərir. Astara, Şəki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyalarının, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyasının, Sumqayıt şəhərində yeni istilik elektrik stansiyasının tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. Bundan başqa, Şirvan şəhərində, Dəvəçi, Quba və Füzuli rayonlarında yeni elektrik stansiyaları tikilməkdədir. Paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatını tam təmin etmək məqsədilə Bakı şəhərində 110 MVt-lıq və Qaradağ rayonunda 300 MVt-lıq "Səngəçal" modul tipli elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin müstəqil fəaliyyəti bərpa edilmişdir.^[2]

Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, habelə Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və s. rayonlar təbii qazla təmin edilmişdir. Hazırda regionların, xüsusilə də kənd və qəsəbələrin qazlaşdırılması sahəsində işlər davam etdirilir.

2004-2008-ci illərdə regionlarda istilik sisteminin yenidən qurulması ilə əlaqədar 75 yeni qazanxana tikilmiş və 72 qazanxana əsaslı təmir olunmuşdur. Mərkəzləşmiş qaydada istiliklə təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatını yaxşılaşdırmaq məqsədilə ötən dövr ərzində Bakı şəhərində onlarla qazanxana tikilib istifadəyə verilmiş, əhalinin qaz təchizatını yaxşılaşdırmaq üçün Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Əzizbəyov rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

Ötən müddət ərzində su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə dövlət investisiya xərcləri hesabına, eyni zamanda beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə müvafiq layihələr, o cümlədən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam etdirilmişdir.

Əhalinin su təminatının yaxşılaşdırılması üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası böyük əhəmiyyətə malikdir. Su kəməri istifadəyə verildikdən sonra Oğuz və Qəbələ ərazisindəki yeraltı su mənbələri hesabına Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində su nəql ediləcək və əhali yüksək keyfiyyətli su ilə təmin olunacaqdır. Taxtakörpü su anbarının və su elektrik stansiyasının inşası Bakı,

Sumqayıt şəhərlərinin, ümumən Abşeron yarımadasının içməli su, suvarma suyu və texniki su ilə təminatını 2 dəfə yaxşılaşdıracaq, bu obyektlərin istifadəyə verilməsi nəticəsində ildə 15 milyon manatlıq elektrik enerjisinə qənaət olunacaqdır.

Ölkənin dinamik sosial-iqtisadi inkişafı zəruri infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin inkişaf etdirilməsini labüd etmişdir. Nəqliyyat sisteminin inkişaf etdirilməsində başlıca vəzifə əhalinin nəqliyyat xidmətlərinə artan tələbini ödəməklə həyat səviyyəsinin yüksəldilməsi və dayanıqlı iqtisadi artıma xidmət etmək üçün əlverişli nəqliyyat siyasətinin həyata keçirilməsindən ibarətdir. Odur ki, 5 il ərzində regionlarda 1000 km-dən çox magistral yol çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 km respublika əhəmiyyətli və 2700 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir.

Son beş il ərzində Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verilmişdir.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və sərnəşindəşmə xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ölkəyə iri və orta tutumlu avtobuslar gətirilərək istismara buraxılmışdır. Eyni zamanda, Bakı şəhərinin sərnəşin nəqliyyatında hərəkətin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bu sistemin tətbiqi ilə Bakı şəhəri üzrə sərnəşin daşınmasında və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan qaldırılmasına və sərnəşindəşmə marşrutlarının optimallaşdırılmasına nail olunacaqdır.

Ötən müddət ərzində Bakı şəhərində bir sıra yol qovşağı və piyada keçidi istifadəyə verilmiş, ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi-Binəqədi-Balaxanı avtomobil yolu təmir olunmuşdur. Ölkənin 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 km olan "Bakı dairəvi yolu"nun, "Əzizbəyov" metro stansiyası dairəsindən Heydər Əliyev Hava Limanına qədər (14 km) avtomobil yolunun və 6 zolaqlı Zığ-Binə, habelə Bilgəh-Pirsağı avtomobil yolunun tikintisi ölkə paytaxtının nəqliyyat sisteminin yaxşılaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Paytaxt sakinlərinin rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan metro nəqliyyatı sahəsində bir sıra işlər aparılmış, o cümlədən "Nəsimi" stansiyası inşa olunmuş, "İçərişəhər" və "28 may" stansiyaları yenidən qurulmuşdur, "Azadlıq prospekti" stansiyasının inşası isə artıq tamamlanmaq üzrədir.

Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkli suların dənizə axıdılmasının qarşısının alınması məqsədilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidən qurulması layihəsi həyata keçirilməkdədir. Bibiheybət və Sabunçu rayonu ərazisində neftlə çirkələnmiş 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metrlik hissəsi qapalı dəmir-beton kanalla əvəz edilmişdir. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/gün olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir.

Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar Bakıya gətirilmişdir. Yeni texnika və texnologiyaların tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emal edilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" 2008-ci il 6 avqust tarixli Sərəncamı isə bu sahədə köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb edir. Sərəncamda qeyd olunan məqsədlərə nail olmaq üçün "Təmiz Şəhər" ASC-nin yaradılması, Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası və Dünya Bankının "Bərk məişət tullantılarının kompleks idarəçiliyi" layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Müasir dövrdə ölkədə əlverişli biznes mühitinin formalaşmasında və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında rabitə xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ötən müddət ərzində regionlarda rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə müasir tipli avtomat telefon stansiyaları tikilmiş və yenidən qurulmuş, yeni poçt binaları istifadəyə verilmişdir.

Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Bu müddət ərzində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmişdir.

Azərbaycan Respublikasında təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Dövlət Proqramının qəbulundan ötən beş il ərzində 1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar tikilib istifadəyə verilmişdir. Regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilmişdir. Yalnız Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində ötən müddətdə 238 məktəb binası tikilmiş, 39 təhsil müəssisəsi, o cümlədən 28 internat məktəbi əsaslı təmir olunmuş, 8 uşaq bağçası bərpa edilmiş, müasir avadanlıqlarla təmin olunmuşdur.

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülmüş, o cümlədən tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ötən müddət ərzində ölkədə onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi tikilərək əhalinin istifadəsinə verilmiş, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmişdir. Lənkəran, Qazax, Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə, Naxçıvan və Şirvan şəhərlərində yeni müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyətə başlamış, Sumqayıtda "Real-Med" diaqnostika sağlamlıq mərkəzi, Xaçmazda "N-KAY M Klinik" özəl klinikası, Sabirabadda "Muğan" klinikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Mərkəzi xəstəxana, Babək rayonunda "Duzdağ" Fizioterapeya mərkəzi və s. səhiyyə obyektləri tikilib istifadəyə verilmişdir.

Bakının Xocasən, Əhmədli və Bülbülə qəsəbələrində poliklinikalar, Buzovnada Vərəm Əleyhinə Dispanser üçün 125 çarpayılıq yeni korpus inşa edilmişdir. 2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmət ləğv edilmişdir ki, bu da insanların sağlamlığının qorunması sahəsində çox mühüm və əhəmiyyətli addım olmuşdur.

Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi də çox böyük əhəmiyyət daşıyır. Çünki həyata keçirilən gənclər siyasətinin əsas istiqamətləri sırasında gənclərin sağlamlığının qorunması və fiziki inkişafı aktual istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Ötən dövr ərzində ölkənin regionlarında 18 müasir olimpiya kompleksi tikilib istifadəyə verilmişdir, 15 belə kompleksin tikintisi isə davam etdirilir.

Ölkədə formalaşmış əlverişli iqtisadi mühit Dövlət Proqramının uğurla gerçəkləşdirilməsinə zəmin yaratmışdır. Bundan sonrakı dövrdə də həyata keçiriləcək sosial-iqtisadi siyasət, yaradılmış iqtisadi potensial iqtisadi inkişafın sürətləndirilməsinə və keyfiyyətə daha yüksək səviyyəyə qalxmasına, cəmiyyətdə orta təbəqənin payının artmasına, əhalinin həyat səviyyəsinin

yaxşılaşmasına və yoxsulluq həddinin aşağı düşməsinə səbəb olmaqla, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayacaqdır.

2. Dövlət Proqramının məqsədi, vəzifələri və regional inkişafın prioritet istiqamətləri

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.

Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

- ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi;
- infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
- sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi;
- iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi;
- ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması;
- müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması;
- əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması;
- əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
- yoxsulluğun səviyyəsinin azaldılması.

Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına, neft və qaz gəlirlərinin səmərəli istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanmasına səbəb olmuş və bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsinə əlverişli şərait yaratmışdır.

Makroiqtisadi sabitliyi nəzərə alaraq qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.

Ölkə iqtisadiyyatının dünya təsərrüfat sistemində inteqrasiyasının sürətləndirilməsi məqsədilə gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, iqtisadi birliklərlə əməkdaşlığının genişləndirilməsi üçün qanunvericiliyin, standartların beynəlxalq tələblərə, o cümlədən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması prosesi

sürətləndiriləcəkdir. Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixracı üçün əlverişli şərait yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönələcəkdir.

Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan qarşıdakı illərdə ölkədə istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılmasına və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılmasına nail olunması zəruridir. Eyni zamanda, kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsi, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafının təmin edilməsi 2009-2013-cü illərdə qarşıda duran prioritet istiqamətlər hesab olunur.

Vergi sisteminin təkmilləşdirilməsi məqsədilə qarşıdakı illərdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- vergi dərəcələrinin optimallaşdırılması;
- sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi;
- kənd təsərrüfatı məhsullarının istehsalçılara tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması;
- sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün kompyuter terminallarının və özəl vergi məsləhəti xidmətinin yaradılması.

Qarşıdakı illərdə pul-kredit siyasətində manatın rəqabət qabiliyyətliliyinin əlverişli səviyyədə saxlanmasını təmin edən məzənnə siyasətinin həyata keçirilməsinə və pul təklifi kanallarının optimallaşdırılmasına xüsusi diqqət yetiriləcəkdir. Pul-kredit siyasəti makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, o cümlədən qeyri-neft sektorunda, regionlarda məşğulluğun və istehsalın stimullaşdırılmasına, bu əsasda onun sürətli və intensiv inkişafına, real sektorda investisiya fəallığının yüksəlməsinə, iqtisadiyyatın diversifikasiyasına, yoxsulluğun səviyyəsinin azaldılmasına və əhəlinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə yönələcəkdir.

Azərbaycan Respublikasında pul-kredit sahəsində, o cümlədən regionlarda maliyyə xidmətlərinin inkişaf etdirilməsi üçün həyata keçirilən vahid dövlət siyasətinin başlıca məqsədləri aşağıdakılardan ibarət olacaqdır:

- ölkənin valyuta ehtiyatlarının artırılması;
- monetar siyasət və monetar tənzimləmə alət və mexanizmlərinin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi;
- manatın sabitliyinin və tam daxili dönərliliyinin təmin edilməsi;
- bank sistemində maliyyə sabitliyinin qorunması, bankların regional filial şəbəkəsinin genişləndirilməsi;
- nağdsız ödəniş vasitələrinin (POS-terminallar, bankomatlar, info-köşklər) quraşdırılmasının sürətləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi;
- sığorta və lizinq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi;
- kənd təsərrüfatında sığortanın stimullaşdırılması və inkişafı məqsədilə beynəlxalq təcrübəyə əsaslanan yeni iqtisadi metodların tətbiqi.

Ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm alətlərdən biridir. Bu sahədə əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya

qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təmin edilməsi məqsədilə bütün investorlar üçün azad rəqabət mühitinin yaradılmasından və sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarət olacaqdır.

Qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcəkdir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçiriləcək, müasir istehsal avadanlıqlarının idxalı təşviq ediləcəkdir.

Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldiləcəkdir.

Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhəlinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarət olacaqdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:

- sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması;
- məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi;
- işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-normal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
- əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş infrastrukturun təkmilləşdirməsi;
- kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkələrinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması.

Ölkə iqtisadiyyatı inkişaf etdikcə, daxili əmək bazarında iştirak edən əcnəbilərin sayı artmaqdadır. Azərbaycan Respublikasının əlverişli geosiyasi mövqeyi, ölkədə aparılan iqtisadi islahatlar, sahibkarlığın inkişafı, beynəlxalq kommunikasiya layihələrinin həyata keçirilməsi və s. əmək miqrasiyası axınlarının artmasına səbəb olmuşdur. Qarşıdakı illərdə miqrasiya siyasətinin əsas istiqamətləri aşağıdakılar olacaqdır:

- miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması;
- miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin və cəmiyyətin mənafeələrinin nəzərə alınması;
- miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması;
- miqrantların hüquqlarının müdafiəsi;
- qeyri-qanuni miqrasiyanın qarşısının alınması.

Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından sahibkarlıq sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- kiçik və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi;

- sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması;

- kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi;

- sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi;

- ticarət yarmarkalarının yaradılması;

- yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması;

- sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsi ixrac yönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqi əsasında mümkün olacaqdır. Ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan malları və xidmətlərinin xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə prioritet istiqamətlərdən olacaqdır.

Ölkənin ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi, standartlaşdırma və metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması;

- milli istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi;

- ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi və ÜTT prinsipləri çərçivəsində daxili bazarın qorunması tədbirlərinin həyata keçirilməsi;

- haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə sahibkarların və istehlakçıların cəlb olunması;

- istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi.

Sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidənqurulmasından, yeni müəssisələrin yaradılmasından ibarət olacaqdır. Burada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpasına və ixrac potensialının artırılmasına xüsusi diqqət yetiriləcəkdir. Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

- rəqabətə davamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixrac yönümlü istehsal sahələrinin yaradılmasının təşviqi;

- dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi;

- özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi;

- istehsalın texnoloji cəhətdən yenidən qurulması;

- ixtisaslı kadrların hazırlanması.

Ötən dövr ərzində institusional baxımdan torpaq və aqrar islahatlarının uğurla başa çatması - kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə də sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkışaf qabiliyyətinə malik olan bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaqdır. Kənd təsərrüfatı məhsullarının istehsalının müxtəlif təsərrüfat formaları üzrə, o cümlədən kollektiv təsərrüfat forması üzrə inkişafı regionlarda birgə əmək kooperasiyasının genişlənməsinə və daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb olacaqdır. Növbəti illərdə Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyn, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyn, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalacaqdır. Aqrar sektorda islahatlar davam etdiriləcək, dağ rayonlarının inkişafına xüsusi diqqət yetiriləcəkdir. Aqrar bölmənin inkişafı istiqamətləri aşağıdakılardan ibarətdir:

- aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi;
- aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması;
- aqrar bölməyə maliyyə dəstəyinin artırılması;
- aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi;
- aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi;
- kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması;
- torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi.

Azərbaycan Respublikasında turizmin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşıdakı illərdə prioritet istiqamətlərdəndir. Turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli və rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq və bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdəndir. Turizm sahəsinin inkişaf istiqamətləri aşağıdakılardan ibarətdir:

- rəqabətqabiliyyətli turizm infrastrukturunun və turizm sənayesinin yaradılması;
- mövcud turizm obyektlərinin beynəlxalq standartlara uyğunlaşdırılması;
- turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiqi;
- ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunun müəyyən edilməsi, ölkə ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunması;
- turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin olunmasında karbohidrogen ehtiyatlarından səmərəli istifadə müstəsna əhəmiyyət kəsb edir. "Əsrin müqaviləsi"nin imzalanması ilə beynəlxalq neft şirkətlərinin enerji sektoruna uzunmüddətli investisiya qoyuluşunun təmin olunması Azərbaycanı dünyanın enerji sahəsində aparıcı dövlətə çevirmişdir. Ölkənin yanacaq-enerji kompleksinin qarşısında duran əsas vəzifə iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsinin təmin etməkdən ibarətdir. 2009-2013-cü illərdə bu sahədə dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarət olacaqdır:

- neft-qaz hasilatı, nəqli və emalı infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi;

- yeni yataqların və perspektiv strukturların geoloji kəşfiyyat işlərinin sürətləndirilməsi və onların istismara hazırlanması;
- ölkənin qazla təmin edilməyən məntəqələrinin qazla təchiz edilməsi;
- regionların inkişafı və bununla əlaqədar elektrik enerjisinə tələbatın artım sürətini nəzərə alaraq yeni güclərin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsi;
- energetika sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi;
- müasir tipli elektrik stansiyalarının inşasının, yenidənqurulmasının və inkişafı layihələrinin həyata keçirilməsinin davam etdirilməsi;
- elektrik ötürücü xətlərin və yarımstansiyaların yeniləşməsi və tamamilə yeniləri ilə əvəz olunması.

Son illər ölkə iqtisadiyyatına investisiya qoyuluşu üçün yaranmış əlverişli mühit nəticəsində yeni tikilən yaşayış və məişət obyektlərinin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu da, şəhərsalma qanunvericiliyinə əsasən, müvafiq kommunal infrastrukturun yenidən qurulmasını və bazar iqtisadiyyatının tələblərinə uyğun xidmətlərin təşkilini zəruri edir. Bu sahədə həyata keçirilməsi planlaşdırılan məqsədyönlü islahatlar nəticəsində ölkədə mənzil-kommunal təsərrüfatı sahələrində istehlakçılara göstərilən xidmətlərin səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması nəzərdə tutulmuşdur:

- qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması;
- kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi;
- mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidənqurulması;
- məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı üzrə yeni müəssisələrin yaradılması, bu sahəyə özəl sektorun cəlb olunması;
- su sektorunda restrukturizasiya tədbirlərinin davam etdirilməsi və dünya standartlarına uyğun etibarlı su təchizatının təmin olunması;
- ölkənin şəhərlərində, rayon mərkəzlərində, xüsusilə kənd yerlərində su və kanalizasiya sistemlərinin bərpası və yeni xətlərin, qurğuların tikilməsinə özəl sektorun və bələdiyyələrin cəlb olunması.

Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi nəqliyyat infrastrukturunun yenidənqurulmasını, tranzit ölkə kimi mövcud imkanlardan səmərəli istifadə edilməsini, ölkəyükdəşiyicilərinin rəqabətqabiliyyətliliyinin artırılmasını və nəqliyyat xidmətləri ixracının inkişafını tələb edir. Qarşıdakı illərdə ölkədə nəqliyyat sisteminin səmərəli inkişafının təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqaların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin işlənilməsi və hazırlanması nəzərdə tutulmuşdur. 2009-2013-cü illərdə bu sahənin kompleks inkişafına nail olunması və nəqliyyat xidmətlərinin inkişafının daha da yaxşılaşdırılması üçün aşağıdakı istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- ölkənin yol-kommunikasiya kompleksinə daxil olan müxtəlif nəqliyyat növlərinin ahəngdar inkişafı;
- ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, eləcə də ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat infrastrukturunun tarazlı inkişafı;

- ölkə ərazisindən keçən nəqliyyat-kommunikasiya trafikinin və əsas nəqliyyat vasitələrinin dünya standartlarına uyğun modernləşdirilməsi əsasında milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası;

- yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin inşasının, yenidənqurulmasının və inkişafı layihələrinin həyata keçirilməsinin davam etdirilməsi;

- təsərrüfatlararası mal mübadiləsini gerçəkləşdirən yükdaşıma nəqliyyatının və əhalinin əsas sosial tələbatlarından birini təmin edən sərnişin nəqliyyatının tarazlı inkişafı.

Azərbaycan Respublikasında son illər rabitə və informasiya texnologiyaları sahəsi yüksək sürətlə inkişaf edir. XXI əsrdə ölkədə informasiya cəmiyyətinə keçid, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sosial-iqtisadi inkişafın yüksəldilməsi üçün zəruri məsələlərdən birinə çevrilmişdir. Eyni zamanda, ölkə üzrə rabitə və informasiya texnologiyalarını inkişaf etdirməklə ölkənin hərtərəfli tərəqqisinə nail olmaq, xüsusilə informasiya və kommunikasiya texnologiyalarının (İKT-nin) inkişafı üzrə Milli Strategiyanı həyata keçirmək, müəyyən edilmiş məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələri planlaşdıraraq icrasını təmin etmək qarşısındakı illərdə prioritet inkişaf istiqamətləridir. Mövcud potensialdan səmərəli istifadə etməklə onun inkişaf etdirilməsi, rabitə və informasiya texnologiyaları sahəsinin təşkilati, hüquqi, texniki, kadr baxımından modernləşdirilməsi, İKT sənayesinin formalaşdırılması, bu sahəyə yeni investisiyaların cəlb edilməsi və sahibkarlığın genişləndirilməsi nəticəsində ölkədə informasiya cəmiyyətinə keçidin təmin edilməsinə yönəlmiş müxtəlif tədbirlər nəzərdə tutulur.

Bu sahədə qarşıya qoyulan məqsədə nail olmaq üçün aşağıdakı istiqamətlərdə müvafiq tədbirlər həyata keçiriləcəkdir:

- inkişaf etmiş informasiya və kommunikasiya infrastrukturunun yaradılması, vahid milli elektron informasiya məkanının formalaşdırılması;

- səmərəli, şəffaf və nəzarət oluna bilən dövlət idarəetməsi və yerli özünü idarəetmənin reallaşması üçün elektron hökumətin yaradılması;

- təhsildə dünya informasiya resurslarından səmərəli istifadənin təşkili, interaktiv tədris imkanlarından daha geniş istifadə olunmasının sürətlənməsi;

- regionlarda universal rabitə (telekommunikasiya, İT və poçt) xidmətinin təmin edilməsi;

- bütün bölgələrdə internet şəbəkəsindən istifadə imkanlarının genişlənməsi.

Ölkədə ətraf mühitə mənfi təsir edən amillərin qarşısının alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlər görülməli, o cümlədən Xəzər dənizinin sahilboyu zolağında, Abşeron yarımadasında və ölkənin digər regionlarında su hövzələrinin, havanın, torpağın təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suları təmizlənməli, çirklənmiş torpaqlar rekultivasiya edilməli, geniş sahələrdə meşələr və yaşıllıqlar salınmalı, abadlaşdırma işləri aparılmalı və digər zəruri tədbirlər həyata keçirilməlidir. Ölkə iqtisadiyyatının sürətli inkişafı ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə problemlərinin həlli sahəsində qarşısındakı illərdə aşağıdakı tədbirlərin həyata keçirilməsini tələb edir:

- Kür, Araz və digər çaylarda hidroloji monitoring sisteminin təkmilləşdirilməsi;

- yaşıllaşdırma işlərinin genişləndirilməsi, şəhər və qəsəbələrin küçə və prospektlərinin abadlaşdırılması;

- regionlarda meşəbərpa və meşəsalma tədbirlərinin davam etdirilməsi;

- rekreasiya əhəmiyyətli meşələrin müəyyən edilməsi və ekoturizmin inkişafı üçün xidmət infrastrukturunun təşkili;
- su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsinin, o cümlədən transsərhəd çirklənməsinin qarşısının alınması üzrə tədbirlərin davam etdirilməsi;
- sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsinin qarşısının alınması üzrə tədbirlərin həyata keçirilməsi;
- torpaqların eroziyasına və şoranlaşmasına qarşı tədbirlərin görülməsi;
- ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrılması.

Əvvəlki illərdə olduğu kimi, növbəti beş ildə də ölkədə sosial siyasətin başlıca məqsədi əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını təmin etməkdən ibarət olacaqdır. Əhalinin sosial müdafiəsi sahəsində aparılan tədbirlərin əsas istiqamətlərindən biri aztəminatlı əhali qrupları üzrə sosial müavinətlərin artırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması və ümumilikdə ölkədə yoxsulluq səviyyəsinin azaldılmasından ibarət olacaqdır. Vətəndaşların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya təminatı sistemini təkmilləşdirmək və onun səmərəliliyini artırmaq sahəsində tədbirlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Sosial təminat sahəsində dövlət siyasətinin ən mühüm istiqamətlərindən biri sosial müavinətlərin ünvanlılığının təmin edilməsindən, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən az təminatlı hissəsinə xüsusi diqqətin yetirilməsindən ibarət olacaqdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- aztəminatlı ailələrə ünvanlı sosial yardımın göstərilməsi üçün müvafiq tədbirlərin davam etdirilməsi;
- əhalinin, xüsusilə gənc ailələrin mənzilə olan ehtiyaclarının daha dolğun ödənilməsi məqsədilə ipoteka kreditləşmə mexanizminin təkmilləşdirilməsi;
- Qarabağ əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması;
- ana və uşaqların sosial müdafiəsinin və mühafizəsinin gücləndirilməsi;
- uşaq və ailə mərkəzlərinin, o cümlədən xüsusi istirahət müəssisələrinin və uşaqlar üçün ixtisaslaşmış xidmət müəssisələrinin yaradılması;
- əhalinin sağlamlığının yaxşılaşdırılması (qida məhsullarının keyfiyyətinin yüksəldilməsi, yoluxucu və cinsi yolla keçən xəstəliklərin qarşısının alınması və sair);
- əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılması və ailə planlaşdırılması xidmətinin inkişafı.

Qarşıdakı illərdə təhsil sahəsində həyata keçiriləcək işlər onun strukturunun və məzmununun yeniləşməsinə istiqamətlənəcəkdir. Ölkədə bütün əhali təbəqələri üçün müasir tələblər səviyyəsində qurulmuş təhsil xidmətlərinin göstərilməsini təmin edəcək maddi-texniki və tədris-metodiki şəraitin yaradılması və bu zəmində təhsil sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunması dövlətin sosial siyasətində əsas yer tutur. Eyni zamanda, ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından müasir tələblərə cavab verən kadrlara ehtiyacın ödənilməsi, gənclərin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, dünyanın aparıcı

ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etmək prioritet olacaqdır. Bu məqsədlərə nail olmaq üçün qarşıdakı illərdə aşağıdakı tədbirlər həyata keçiriləcəkdir:

- təhsilin məzmununun müasirləşdirilməsi, onun keyfiyyətinin artırılması;
- yeni məktəblərin inşası, məktəblərin texniki və kadr təminatının yaxşılaşdırılması;
- təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompyuter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminatının yaxşılaşdırılması;
- şagirdlərin pulsuz dərslərlə təmin edilməsi və məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi;
- əhalinin bütün təbəqələri üçün təhsil almaq imkanlarının bərabərləşdirilməsi;
- xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin yaxşılaşdırılması;
- məktəbəqədər təhsil sahəsində islahatların sürətləndirilməsi, belə təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi və ehtiyac duyulan şəhər, kənd və qəsəbələrdə müasir səviyyədə yeni məktəbəqədər müəssisələrin yaradılması;
- peşə və ali təhsil sistemində islahatların gücləndirilməsi, o cümlədən kadr hazırlığının əmək bazarına uyğunlaşdırılması.

Elm sahəsində ən mühüm vəzifələrdən biri aparılan tədqiqatların praktiki əhəmiyyətinin artırılması, elmi tədqiqat və layihə institutları ilə təsərrüfat subyektləri arasında əlaqələrin daha sıx qurulmasının təmin edilməsindən ibarətdir. Qarşıdakı illərdə elm sahəsində aşağıdakı istiqamətlərdə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

- elmi-texniki potensialın qorunması və inkişaf etdirilməsi;
- ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi;
- dövlətin informasiya ehtiyatlarının artırılması və innovasiya proseslərinin sürətləndirilməsi;
- elmi müəssisələrdə və ali məktəblərdə aparılan elmi-tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə işin daha da gücləndirilməsi;
- əhalinin sağlamlığının qorunmasında və ekoloji təhlükəsizliyin təmin edilməsində elmi potensialdan səmərəli istifadə edilməsi;
- xarici ölkələrdə təhsil almaq və təcrübə keçmək yolu ilə yüksək ixtisaslı kadrların hazırlanması.

2009-2013-cü illərdə səhiyyə sahəsində həyata keçiriləcək tədbirlər əhalinin sağlamlığının qorunmasına, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsinə, Azərbaycan Respublikasında müasir standartlara cavab verən səhiyyənin qurulmasına təminat verməlidir. Səhiyyə sahəsində dövlət siyasətinin başlıca məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasından, orta ömür müddətinin uzadılmasından, əhalinin bütün təbəqələrinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsindən ibarətdir. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səhiyyə sahəsində dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

- dövlətin maliyyə imkanları çərçivəsində pulsuz səhiyyə xidmətlərinin genişləndirilməsi və keyfiyyətinin artırılması;
- əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi;

- analar və uşaqlar arasında qidalanmanın və mikro-nutrientlərlə təminatın yaxşılaşdırılması;
- tibbi-profilaktika tədbirlərinin əhatəliliyinin və keyfiyyətinin yüksəldilməsi;
- səhiyyə sektorunun tələblərinə uyğun olaraq tibbi kadr hazırlığının planlaşdırılması və ailə həkimlərinin hazırlanması;
- səhiyyə müəssisələrinin dərman və avadanlıq təminatının yaxşılaşdırılması məqsədilə tibb sənayesi müəssisələrinin yaradılmasının və fəaliyyətinin dövlət tərəfindən dəstəklənməsi;
- rayonlarda yeni səhiyyə müəssisələrinin inşası;
- bütün ölkə üzrə səhiyyə sahəsində coğrafi məlumat sisteminin yaradılması.

Azərbaycan Respublikasında əhalinin sağlam həyat tərzinin təmin olunması məqsədilə hər bir vətəndaşın bədən tərbiyəsi və idmanla məşğul olması üçün aparılan işlər davam etdiriləcəkdir. Əhalinin, xüsusən böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi məqsədilə bədən tərbiyəsi və idman sahəsində dövlət siyasəti əhalinin sağlamlığının yaxşılaşdırılması, insanlarda yüksək mənəvi keyfiyyətlərin tərbiyə olunması, vətənin müdafiəsinə hazırlığın təmin edilməsi üzrə tədbirlərin həyata keçirilməsindən ibarət olacaqdır. Bu məqsədlə gələcək illərdə aşağıdakı işlər diqqət mərkəzində olacaqdır:

- ölkənin şəhər və rayonlarında bədən tərbiyəsi və idmanın maddi-texniki bazasının inkişaf etdirilməsi, möhkəmləndirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılmasının davam etdirilməsi;
- bədən tərbiyəsi və idmanın inkişafının elmi əsaslar üzərində qurulması;
- bədən tərbiyəsi və idmanla məşğul olanlara tibbi nəzarətin və xidmətin təmin edilməsi.

Mədəniyyət sahəsində dövlət siyasətinin strateji məqsədləri ölkənin mədəni potensialının, sərvətlərinin və ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsindən, yaradıcılıq və təhsil sisteminin təkmilləşdirilməsindən ibarətdir. Bu məqsədlə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

- regionlararası mədəni əlaqələrin möhkəmləndirilməsi, milli mədəniyyətin ümumdünya mədəni proseslərinə inteqrasiyası;
- Azərbaycan Respublikasının mədəni irsinin qorunmasının təmin edilməsi, o cümlədən daşınar mədəniyyət sərvətlərinin, muzey fondlarının sayının artırılması;
- ölkənin tarixi-mədəni irsinin və mədəni potensialının qorunması və bu məqsədlə muzey işi sahəsində sistemli islahatların aparılması;
- kitabxana fondlarında müasir komplektləşdirmə mexanizminin yaradılması, kitabxanaların informasiya təminatı və ölkə üzrə kitabxana-informasiya kompüter şəbəkəsinin yaradılması və inkişafı;
- mədəniyyət obyektləri və digər sahə təşkilatları arasında əməkdaşlıq və kooperasiya sisteminin yaradılması.

Son illər həyata keçirilən infrastruktur layihələrinin reallaşdırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsində bələdiyyələrin fəal iştirakı müşahidə olunmuş, yerli təbii və əmək resurslarından səmərəli istifadə olunmasında onların iştirakını zəruri etmişdir. Qarşıdakı illərdə də əhalinin sosial problemlərinin həllində və bölgələrin inkişafında mühüm işlərin həyata keçirilməsində, o cümlədən yeni iqtisadi münasibətlərin formalaşması, sahibkarlığın inkişafı, təsərrüfatlararası keyfiyyətli və qarşılıqlı münasibətlərin yaranmasında yerli özünüidarəetmə orqanları fəal iştirak edəcəkdir.

Dövlət Proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla ölkənin iqtisadi inkişafında və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də ölkə əhalisinin rifahının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

3. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirmə mənbələri

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək tədbirlərin aşağıdakı mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur:

- Azərbaycan Respublikasının dövlət büdcəsi;
- büdcədən kənar dövlət fondları;
- mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatların vəsaitləri;
- Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin vəsaitləri; ^[3]
- yerli və xarici sahibkarların vəsaitləri;
- beynəlxalq təşkilatların və xarici dövlətlərin maliyyə vəsaitləri;
- qanunvericiliklə qadağan olunmayan digər mənbələr.

4. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə

TƏDBİRLƏR PLANI ^[4]

| Sıra №-si | Tədbirin adı | İcra müddəti | Əsas icraçılar |
|--|--|--------------|---|
| 4.1. Ölkə əhəmiyyətli tədbirlər | | | |
| <i>Vergi və pul-kredit siyasəti</i> | | | |
| 4.1.1. | Ədalətli rəqabət mühitinin formalaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi | 2009-2013 | İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi |
| 4.1.2. | Vergi siyasətinin və vergi dərəcələrinin optimallaşdırılması | 2009-2013 | Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi |

| | | | |
|--|---|-----------|--|
| 4.1.3. | Sahibkarların kredit resurslarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi | 2009-2013 | Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
| 4.1.4. | Bank, sığorta, lizinq xidmətlərinin inkişaf etdirilməsi | 2009-2013 | Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
| 4.1.5. | Bankların regional filial şəbəkəsinin genişləndirilməsi | 2009-2013 | Mərkəzi Bank |
| 4.1.6. | Poçt şəbəkəsi platformasında poçt əmanətləri və poçt hesablaşmaları sisteminin yaradılması, bununla əlaqədar olaraq müvafiq hüquqi-təşkilati və tənzimləmə prosedurlarının müəyyən olunması | 2009-2013 | Mərkəzi Bank, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
| <i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i> | | | |
| 4.1.7. | Sahibkarlara göstərilən vergi xidmətlərinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi məqsədilə kompyuter terminallarının yaradılması | 2009-2013 | Vergilər Nazirliyi |
| 4.1.8. | Təbii fəlakət nəticəsində kənd təsərrüfatı məhsulları istehsalçılarına dəymiş ziyanın aradan qaldırılması məqsədilə aqrar sahədə sığorta mexanizminin təkmilləşdirilməsi | 2009-2013 | Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi |
| 4.1.9. | Özəlləşdirməyə açıq elan olunmuş müəssisələrin özəlləşdirmə prosesinin sürətləndirilməsi, orta və iri müəssisələrin səhmdar cəmiyyətlərinə çevrilməsi və onların səhmlərinin satışı | 2009-2013 | Əmlak Məsələləri Dövlət Komitəsi |
| 4.1.10. | Sahibkarlığın inkişafının dəstəklənməsinin institusional mexanizmlərinin yaradılması | 2009-2013 | İqtisadi İnkişaf Nazirliyi |
| 4.1.11. | Kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi | 2009-2013 | İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi |
| 4.1.12. | Qeyri-neft sektorunun inkişafının dəstəklənməsi | 2009-2013 | İqtisadi İnkişaf Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, "Azərbaycan İnvestisiya Şirkəti" ASC |
| 4.1.13. | Torpaqların texniki uçotunun elektron formatda aparılmasının, bonitirovkasının, | 2009-2013 | Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, |

| | | | |
|---------|--|-----------|---|
| | iqtisadi qiymətləndirilməsinin və xəritələşdirilməsinin təmin edilməsi | | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.1.14. | Aqrar-sənaye kompleksi müəssisələrinə, fermer təsərrüfatlarına dövlət maliyyə yardımı tədbirlərinin davam etdirilməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, |
| 4.1.15. | Aqrotəxservis xidmətləri şəbəkəsinin genişləndirilməsinin dəstəklənməsi, kənd təsərrüfatının texnikaya, mineral gübrələrə və pestisidlərə olan tələbatın təminatının yaxşılaşdırılması | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi, "Aqrolizinq" ASC, yerli icra hakimiyyəti orqanları |
| 4.1.16. | Baytar-sanitar, texniki nəzarət, sort-sınaq, fitosanitar, toxumçuluq, tingçilik və damazlıq işlərinin dövlət tərəfindən dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| 4.1.17. | Regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, yerli icra hakimiyyəti orqanları və bələdiyyə orqanları |
| 4.1.18. | Kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən istehsal olunan məhsulların həm daxili, həm də xarici bazarlarda satışının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
| 4.1.19. | Taxıl (xüsusilə buğda) istehsalının, üzümçülüğün, meyvəçiliyin və digər çoxillik əkmələrin inkişafının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
| 4.1.20. | Cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi və "Aqroferma"ların yaradılmasının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, "Aqrolizinq" ASC |
| 4.1.21. | Aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətliliyinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| 4.1.22. | Fermerlərin idarəetmə vərdişlərinin və biliklərinin artırılması məqsədilə təlimlərin, təcrübələrin yayımının və elmi tədqiqatların həyata keçirilməsinin dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |

| | | | |
|---|--|-----------|--|
| 4.1.23. | Aqrar elmin maddi-texniki bazasının möhkəmləndirilməsi və aqrar sahənin inkişafı üçün müasir tələblər səviyyəsində kadrların hazırlanmasının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| <i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i> | | | |
| 4.1.24. | Şəhər və şəhər tipli qəsəbələrdə yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi üçün müxtəlif çeşiddə əkin materiallarının yetişdirilməsi | 2009-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.1.25. | Arid ərazilərdə meşəbərpa və meşəsalma tədbirlərinin aparılması | 2009-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.1.26. | Tez böyüyən ağac cinslərindən ibarət meşə plantasiyalarının salınması | 2009-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.1.27. | Sel-daşqın təhlükəsi olan regionlarda meşəbərpa tədbirlərinin davam etdirilməsi | 2009-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.1.28. | Milli parklarda rekreasiya əhəmiyyətli meşələrin müəyyən edilməsi və ekoturizmin inkişafı üçün xidmət infrastrukturunun təşkilinin dəstəklənməsi | 2009-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.1.29. | Nadir və nəslə kəsilməmiş flora və fauna növlərinin reintroduksiyası üzrə tədbirlərin həyata keçirilməsi | 2009-2012 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.1.30. | Təhlükəli hidrometeoroloji hadisələrin Erkən Xəbərdarlıq Sisteminin (EXS) inkişaf etdirilməsi | 2009-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.1.31. | Dövlət hidrometeoroloji müşahidə şəbəkəsinin təkmilləşdirilməsi | 2009-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.1.32. | Kür, Araz çaylarında və digər çaylarda hidroloji monitorinq sisteminin təkmilləşdirilməsi | 2009-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.1.33. | Əhalinin keyfiyyətli su ilə təminatının yaxşılaşdırılması məqsədilə modul tipli sutəmizləyici sistemlərin quraşdırılması | 2009-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| <i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i> | | | |
| 4.1.34. | Ölkədə avtomobil nəqliyyatının fəaliyyətinin tənzimlənməsini təmin edən infrastrukturun inkişaf etdirilməsi | 2012 | Nəqliyyat Nazirliyi |
| 4.1.35. | Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi | 2009-2012 | Nəqliyyat Nazirliyi |
| 4.1.36. | Bakı şəhərində nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması | 2010-2012 | Nəqliyyat Nazirliyi |
| 4.1.37. | Magistral avtomobil yollarının yenidən qurulması və reabilitasiyası | 2009-2013 | Nəqliyyat Nazirliyi |

| | | | |
|---|---|-----------|--|
| 4.1.38. | Dəmir yolunda islahatların aparılması, dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi | 2009-2013 | Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi |
| <i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i> | | | |
| 4.1.39. | Ölkənin alternativ və bərpa olunan enerji mənbələri potensialının müəyyənəndirilməsi istiqamətində elmi tədqiqat və layihə-axtarış işlərinin təşkili | 2009-2013 | Sənaye və Energetika Nazirliyi |
| 4.1.40. | Alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə məqsədilə müvafiq tədbirlərin keçirilməsi | 2009-2013 | Sənaye və Energetika Nazirliyi |
| 4.1.41. | Ölkədə elektrik enerjisi hasilatının artırılması məqsədilə yeni elektrik stansiyalarının tikintisi | 2009-2013 | "Azərenerji" ASC |
| 4.1.42. | Magistral qaz kəmərlərinin yenidən qurulması və tikintisi | 2010-2013 | Dövlət Neft Şirkəti |
| 4.1.43. | Regionların və yeni salınmış yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması | 2009-2013 | Dövlət Neft Şirkəti |
| 4.1.44. | Magistral qaz kəmərlərinin elektrokimyəvi mühafizə qurğularının və elektrik enerji təsərrüfatının bərpası və yenidən qurulması | 2009-2013 | Dövlət Neft Şirkəti |
| 4.1.45. | Elektrik enerjisi hasilatı zamanı yanacaq sərfinin və elektrik verilişi xətlərində enerji itkilərinin azaldılması, paylayıcı şəbəkələrin bərpası və elektrik enerjisinin istifadəsinə görə yığımın səviyyəsinin artırılması | 2010-2012 | "Azərenerji" ASC |
| <i>Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i> | | | |
| 4.1.46. | Regionlarda universal rabitə xidmətinin inkişaf etdirilməsi | 2009 | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
| 4.1.47. | "Azdatakom" şəbəkəsinin xidmətlərinin regionlarda tətbiqinin genişləndirilməsi | 2009-2012 | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
| 4.1.48. | Ölkədə rəqəmsal TV yayım şəbəkəsinin təşkilinin dəstəklənməsi | 2009-2012 | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Radio-TV yayım şirkətləri |
| <i>Meliorasiya və irriqasiya tədbirləri</i> | | | |

| | | | |
|--|--|-----------|--|
| 4.1.49. | Su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi planının hazırlanması və həyata keçirilməsi | 2010-2013 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| 4.1.50. | Qış otlarının su təchizatının yaxşılaşdırılması üçün yenidənqurma işlərinin aparılması | 2009-2013 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| 4.1.51. | Meliorasiya və su təsərrüfatı sahəsi üzrə elmi tədqiqat və layihə institutlarının strukturunun təkmilləşdirilməsi, vahid institutun yaradılması və maddi-texniki bazasının gücləndirilməsi | 2010-2013 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| 4.1.52. | Su obyektlərində su mühafizə zonalarının yaradılması və onlardan istifadə rejiminə nəzarətin gücləndirilməsi | 2009-2013 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| <i>Əhalinin təhlükəsizliyi tədbirləri</i> | | | |
| 4.1.53. | Ölkədə təcili qəza xidmətinin ("112") rabitə şəbəkəsinin yaradılması | 2009-2010 | Fövqəladə Hallar Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
| 4.1.54. | Sel əmələ gətirən ərazilərdə xəbərdarlıq sisteminin yaradılması | 2009-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi |
| <i>Sosial müdafiə tədbirləri</i> | | | |
| 4.1.55. | Əhaliyə pensiyaların və müavinətlərin ödənişinin mütərəqqi üsullarının tətbiqinin davam etdirilməsi | 2009-2013 | Dövlət Sosial Müdafiə Fondu |
| 4.1.56. | Məşğulluq Xidməti orqanları nəzdində müasir tədris texnologiyalarının tətbiqi ilə Regional Peşə Tədrisi Mərkəzlərinin yaradılması və onların əlillər üçün müvafiq tədris vəsaitləri ilə təmin edilməsi | 2009-2012 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
| 4.1.57. | Naxçıvan, Gəncə, Şəki və Masallı şəhərlərində əlillərin texniki vasitələrinin təmiri üçün xüsusi emalatxanaların yaradılması | 2009-2010 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
| 4.1.58. | Naxçıvan, Sumqayıt və Gəncə şəhərlərində əlillər və görməyənlər üçün xüsusi informasiya texnologiyaları mərkəzlərinin yaradılması | 2009-2010 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, yerli icra hakimiyyəti orqanları |

4.2. Bakı şəhəri

| Bakı şəhərinin rayon və qəsəbələrini əhatə edən tədbirlər | | | |
|---|--|-----------|--|
| <i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i> | | | |
| 4.2.1. | Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən və özəlləşdirilmək üçün açıq olan iri sənaye müəssisələrinin özəlləşdirilməsinin başa çatdırılması | 2009-2013 | Əmlak Məsələləri Dövlət Komitəsi |
| 4.2.2. | Yüngül və yeyinti sənayesi müəssisələrinin fəaliyyətinin dəstəklənməsi | 2009-2013 | Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
| 4.2.3. | Tikinti materialları istehsalının genişləndirilməsinin dəstəklənməsinin davam etdirilməsi | 2009-2013 | Sənaye və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
| <i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i> | | | |
| 4.2.4. | Bakı şəhərinin atmosfer havasının çirklənməsinin monitorinqi üzrə tədbirlərin dəstəklənməsi | 2010-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.2.5. | Elektromaqnit şüalanma mənbələrinin ekoloji monitorinqinin təşkili | 2010-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.2.6. | Heydər Əliyev Beynəlxalq Hava Limanı ətrafının ekoloji vəziyyətinin yaxşılaşdırılması | 2010-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, "Azərsu" SC, "Azal" QSC, Dövlət Neft Şirkəti |
| 4.2.7. | Magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması | 2010-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.2.8. | Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və s.) torpaqların onların mülkiyyətinə verilməsi məqsədilə yer quruluşu işlərinin aparılması | 2010-2013 | Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi |
| 4.2.9. | Neft-mədən suları axıdılan açıq kanalların borularla əvəz edilməsi və mövcud neft-mədən sularını təmizləyən qurğunun gücünün artırılması | 2009-2010 | Dövlət Neft Şirkəti |
| 4.2.10. | Bakı şəhərindəki daş karxanalarının fəaliyyəti nəticəsində əraziyə vurulmuş ekoloji ziyanın aradan qaldırılması üçün rekultivasiya işlərinin aparılması | 2009-2012 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.2.11. | Yaşıllıqların salınması | 2010-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |

| | | | |
|---|--|-----------|---|
| 4.2.12. | Köhnə neft-mədən sahələrində rekultivasiya işlərinin aparılması | 2009-2010 | Dövlət Neft Şirkəti |
| 4.2.13. | Neftlə çirklənmiş torpaqların rekultivasiyası və ümumi landşaft-arxitektura planına uyğun reabilitasiyası | 2009-2013 | Dövlət Neft Şirkəti |
| <i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i> | | | |
| 4.2.14. | Bakı şəhərində yol şəbəkələri və küçə kəsişmələrində müxtəlif səviyyəli yol qovşaqlarının layihələndirilməsi, tikintisi və yenidən qurulması | 2009-2013 | Nəqliyyat Nazirliyi |
| 4.2.15. | Bakı şəhərində daxili avtomobil yolları şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması | 2009-2013 | Nəqliyyat Nazirliyi |
| 4.2.16. | Bakı şəhərinin qəsəbə və kənd ərazilərində küçələrin təmiri, qəsəbədaxili küçələrə və yollara yeni asfalt örtüyünün salınması, piyadalar üçün səkilərin çəkilməsi | 2010-2013 | Nəqliyyat Nazirliyi |
| 4.2.17. | Metropoliten şəbəkəsinin Bakı şəhərinin Baş Planına uyğun inkişaf etdirilməsi | 2009-2013 | Bakı Metropoliteni |
| <i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i> | | | |
| 4.2.18. | Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə əhalinin və digər istehlakçıların elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədilə paylayıcı şəbəkələrin bərpası və yenidən qurulması, itkilərin və qanunsuz müdaxilələrin ləğv edilməsi, yığımın səviyyəsinin artırılması | 2010-2013 | "Bakielektrikşəbəkə" ASC |
| 4.2.19. | Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə əhalinin və digər istehlakçıların qaz təchizatının yaxşılaşdırılması və yığımın səviyyəsinin artırılması, mövcud qazpaylayıcı şəbəkələrin yenidən qurulması | 2009-2012 | Dövlət Neft Şirkəti |
| 4.2.20. | Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə əhalinin və digər istehlakçıların istilik təchizatı sistemində daxil olan qazanxanaların bərpası | 2009-2012 | "Azəristiliktəchizat" ASC |
| <i>Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i> | | | |
| 4.2.21. | Bakı şəhərinin poçt şəbəkəsinin optimallaşdırılması üzrə tədbirlərin görülməsi | 2009-2012 | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |

| | | | |
|--|---|-----------|--|
| 4.2.22. | Bakı şəhəri və ətraf qəsəbələrdə yaşayan əhaliyə rabitə xidmətinin yaxşılaşdırılması məqsədilə mövcud ATS-lərin rekonstruksiyası və elektronlaşdırılması | 2009-2012 | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
| <i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i> | | | |
| 4.2.23. | İstismar müddəti başa çatdığına görə aşınmış su kəmərlərində boruların dəyişdirilməsi | 2010-2013 | "Azərsu" ASC |
| 4.2.24. | Məhəllədaxili su şəbəkələri üzrə qəzalı vəziyyətdə olan xətlərin dəyişdirilməsi | 2009-2013 | "Azərsu" ASC |
| 4.2.25. | Bakı şəhərinin qəsəbələrinin və yaşayış massivlərinin su təchizatı sisteminin təkmilləşdirilməsi və yenidən qurulması | 2009-2012 | "Azərsu" ASC |
| 4.2.26. | Bakı şəhərinin qəsəbələrində və yaşayış massivlərində kanalizasiya sisteminin yaxşılaşdırılması və yenidən qurulması | 2009-2012 | "Azərsu" ASC |
| 4.2.27. | Bakı şəhərində və ətraf qəsəbələrində yağış kanalizasiya sisteminin genişləndirilməsi | 2010-2013 | "Azərsu" ASC |
| 4.2.28. | Bakı şəhəri və ətraf qəsəbələrdə su təminatının yaxşılaşdırılması məqsədilə mövcud su anbarlarının yenidən qurulması və yeni su anbarları komplekslərinin tikintisi | 2009-2012 | "Azərsu" ASC |
| <i>Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri</i> | | | |
| 4.2.29. | Böyük Bakının Regional İnkişaf Planının (Baş Planın) hazırlanması | 2009-2011 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi |
| 4.2.30. | Əmək bazarı, məşğulluq, əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli məlumat bazasının yaradılması | 2010-2013 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
| 4.2.31. | Bakı şəhərində və ətraf qəsəbələrdə qaçqın və məcburi köçkünlərin yerləşdirildiyi binaların təmiri | 2010-2012 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi |
| 4.2.32. | Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması | 2009-2012 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
| 4.2.33. | Yaşayış binalarının fasadlarının və dam örtüklərinin əsaslı təmiri | 2009-2013 | Bakı şəhər İcra Hakimiyyəti |
| 4.2.34. | Dövlət Neft Şirkətinin balansında olan yaşayış binalarının fasadlarının və dam örtüklərinin əsaslı təmiri | 2009-2012 | Dövlət Neft Şirkəti |
| 4.2.35. | Yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün ixtisaslaşdırılmış müəssisələrin tikintisi | 2011 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |

| | | | |
|---|---|-----------|--|
| 4.2.36. | Bakı şəhərinin və ətraf qəsəbələrin ərazisindəki binalarda mövcud lift təsərrüfatının təkmilləşdirilməsi və yenidən qurulması | 2010-2013 | Bakı şəhər İcra Hakimiyyəti |
| <i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i> | | | |
| 4.2.37. | Bakı şəhərində, ətraf qəsəbələrdə və digər yaşayış məntəqələrində yerləşən səhiyyə ocaqlarının təmiri, yenidən qurulması, tikintisi və müasir avadanlıqlarla təchiz olunması | 2009-2013 | Səhiyyə Nazirliyi |
| 4.2.38. | Bakı şəhərində, ətraf qəsəbələrdə və digər yaşayış məntəqələrində mədəniyyət obyektlərinin təmir-bərpası, yenilərinin tikintisi və tarix-mədəniyyət obyektlərində konservasiya işlərinin aparılması | 2009-2013 | Mədəniyyət və Turizm Nazirliyi |
| 4.2.39. | Bakı şəhəri və ətraf qəsəbələrdə idman-sağlamlıq obyektlərinin tikintisi və müasir avadanlıqlarla təchiz olunması | 2009-2013 | Gənclər və İdman Nazirliyi |
| 4.2.40. | Bakı şəhərində, ətraf qəsəbələrdə və digər yaşayış massivlərində ümumtəhsil məktəblərinin əsaslı təmiri və əlavə sinif otaqlarının tikintisi | 2009-2013 | Təhsil Nazirliyi |
| 4.3. İqtisadi rayonlar üzrə həyata keçiriləcək tədbirlər | | | |
| 4.3.1. Abşeron iqtisadi rayonu | | | |
| <i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i> | | | |
| 4.3.1.1. | Heyvandarlıq, quşçuluq, tərəvəzçilik, bostançılıq və digər kənd təsərrüfatı sahələrinin inkişafının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| 4.3.1.2. | Yüngül və yeyinti sənayesinin inkişafının dəstəklənməsi | 2009-2013 | Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
| 4.3.1.3. | Rayonlarda sahə baytarlıq məntəqələrinin tikintisi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| <i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i> | | | |
| 4.3.1.4. | Tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin davam etdirilməsi | 2010-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| 4.3.1.5. | Xəzər dənizinin sahil zolağında modul tipli sutəmizləyici qurğuların quraşdırılması | 2010-2011 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| <i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i> | | | |
| 4.3.1.6. | Ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması | 2010-2013 | Nəqliyyat Nazirliyi |

| | | | |
|---|--|-----------|--|
| Elektrik enerjisi, istilik və qaz təchizatı | | | |
| 4.3.1.7. | İqtisadi rayonda 220 kV-luq yeni hava elektrik xətlərinin tikintisi | 2009-2013 | "Azərenerji" ASC |
| Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri | | | |
| 4.3.1.8. | Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması | 2009-2013 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
| Sumqayıt şəhəri | | | |
| Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri | | | |
| 4.3.1.9. | Neft-kimya və metallurgiya sənayesinin müasir texnologiyalar əsasında inkişafının dəstəklənməsinin davam etdirilməsi | 2009-2013 | Sənaye və Energetika Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi |
| 4.3.1.10. | Yeyinti sənayesinin inkişafının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi, Sənaye və Energetika Nazirliyi |
| 4.3.1.11. | Elektron sistemlərin yığılı və digər növ mülki məmulatların istehsalının təşkili | 2010-2011 | Müdafiə Sənayesi Nazirliyi |
| Elektrik enerjisi, istilik və qaz təchizatı | | | |
| 4.3.1.12. | Şəhərdə yeni yarımstansiyaların tikintisi | 2010-2013 | "Azərenerji" ASC |
| 4.3.1.13. | Şəhərin elektrik verilişi xətlərinin yenidən qurulması | 2009-2012 | "Azərenerji" ASC |
| 4.3.1.14. | Şəhərdə qazanxanaların təmiri, yenidən qurulması, modernləşdirilməsi və yenilərinin tikintisi, məhəllədaxili və binadaxili istilik təchizatı sistemlərinin əsaslı təmiri və bərpaı | 2009-2013 | "Azəristilik-təchizat" ASC |
| 4.3.1.15. | Əhalinin qaz təminatının yaxşılaşdırılması üçün yeni qaz kəmərlərinin çəkilməsi, yaşayış massivlərinin qazlaşdırılması | 2009-2013 | Dövlət Neft Şirkəti |
| Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri | | | |
| 4.3.1.16. | Şəhərin telefon şəbəkəsinin rekonstruksiyası | 2009-2010 | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
| Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri | | | |
| 4.3.1.17. | Şəhərin su təchizatı sisteminin genişləndirilməsi, yenidən qurulması və tikintisi | 2009-2013 | "Azərsu" ASC |
| 4.3.1.18. | Şəhərin yaşayış massivlərinin kanalizasiya sistemlərinin təmiri, yenidən qurulması və tikintisi | 2009-2013 | "Azərsu" ASC |

| | | | |
|---|--|-----------|--|
| 4.3.1.19. | Ətraf qəsəbələrin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması | 2010-2013 | "Azərsu" ASC |
| <i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i> | | | |
| 4.3.1.20. | Şəhərin səhiyyə müəssisələrinin təmiri, tikintisi və avadanlıqlarla təchiz olunması | 2010-2013 | Səhiyyə Nazirliyi |
| 4.3.1.21. | Şəhərin mədəniyyət obyektlərinin təmiri, yenidən qurulması və tikintisi | 2009-2013 | Mədəniyyət və Turizm Nazirliyi |
| 4.3.1.22. | Şəhərdə idman-sağlamlıq obyektlərinin əsaslı təmiri, yenidən qurulması və tikintisi | 2009-2012 | Gənclər və İdman Nazirliyi |
| 4.3.1.23. | Şəhərin təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və tikintisi | 2009-2013 | Təhsil Nazirliyi |
| Abşeron rayonu | | | |
| <i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i> | | | |
| 4.3.1.24. | Rayon üzrə aqroservis xidmətinin təşkilinin dəstəklənməsi | 2010-2013 | Kənd Təsərrüfatı Nazirliyi, "Aqrolizinq" ASC |
| 4.3.1.25. | Quşçuluğun inkişafının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| 4.3.1.26. | Zeytun və zəfəran təsərrüfatlarının inkişafının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi, |
| 4.3.1.27. | Rayonda yerləşən dövlət kənd təsərrüfatı istehsalı müəssisələrinin maddi-texniki bazalarının möhkəmləndirilməsi | 2010-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| <i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i> | | | |
| 4.3.1.28. | Rayonda mişar daşı, əhəngdaşı, sement xammalı, tikinti qumları və s. tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin təşkili | 2010–2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| <i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i> | | | |
| 4.3.1.29. | Xırdalan şəhərinin küçə və prospektlərinin genişləndirilməsi və yenidən qurulması | 2010-2012 | Nəqliyyat Nazirliyi |
| 4.3.1.30. | Rayonun kənd və qəsəbələrarası, eləcə də kənd, qəsəbə və şəhərdaxili yollarının inkişafı və bərpaı | 2010-2013 | Nəqliyyat Nazirliyi |
| <i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i> | | | |
| 4.3.1.31. | Rayonun yaşayış məntəqələrinin elektrik enerjisi təminatının yaxşılaşdırılması məqsədilə mövcud yarımstansiyaların, o cümlədən yeni | 2010-2011 | "Azərenerji" ASC |

| | | | |
|---|---|-----------|---|
| | yaşayış massivlərinin elektrik enerjisi təchizatı şəbəkələrinin bərpası və yenilərinin tikintisi | | |
| 4.3.1.32. | Rayon ərazisində hava elektrik verilişi xətlərinin yenidən qurulması və 0,4 kV-luq elektrik şəbəkəsinin özünüdaşıyan izolyasiyalı naqillərlə quraşdırılması | 2009-2012 | "Azərenerji" ASC |
| 4.3.1.33. | "Xırdalan" yarımstansiyasının və elektrik hava xətlərinin yenidən qurulması | 2009-2013 | "Azərenerji" ASC |
| 4.3.1.34. | Rayonun yaşayış məntəqələrində sosial və ictimai obyektlərin istilik təchizatı sistemlərinin bərpası | 2009-2012 | "Azəristiliktəchizat" ASC |
| <i>Rabitə xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i> | | | |
| 4.3.1.35. | Rayonun yaşayış məntəqələrinin rabitə şəbəkəsinin yenidən qurulması | 2009-2011 | Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
| <i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i> | | | |
| 4.3.1.36. | Xırdalan şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması | 2009-2010 | "Azərsu" ASC |
| 4.3.1.37. | Rayonun digər yaşayış məntəqələrinin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması | 2010-2013 | "Azərsu" ASC |
| <i>Meliorasiya və irriqasiya tədbirləri</i> | | | |
| 4.3.1.38. | Rayonda meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi | 2010-2013 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| <i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i> | | | |
| 4.3.1.39. | Əhalinin tibbi təminatının yaxşılaşdırılması məqsədilə səhiyyə obyektlərinin təmiri, tikintisi və müasir avadanlıqlarla təchiz edilməsi | 2010-2013 | Səhiyyə Nazirliyi |
| 4.3.1.40. | Rayon ərazisində mədəniyyət obyektlərinin tikintisi və tarix-mədəniyyət abidələrinin bərpası | 2010-2013 | Mədəniyyət və Turizm Nazirliyi |
| 4.3.1.41. | Rayonun yaşayış məntəqələrində idman-sağlamlıq obyektlərinin inşası | 2010-2013 | Gənclər və İdman Nazirliyi |
| 4.3.1.42. | Rayonun yaşayış məntəqələrində təhsil şəraitinin yaxşılaşdırılması üçün məktəb binalarının təmiri və yeni məktəb binalarının tikintisi | 2010-2013 | Təhsil Nazirliyi |
| Xızı rayonu | | | |
| <i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i> | | | |

| | | | |
|---|---|-----------|--|
| 4.3.1.43. | Bitkiçilik, heyvandarlıq, quşçuluq və arıçılığın inkişafının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| <i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i> | | | |
| 4.3.1.44. | Rayon ərazisində tikinti materialları və süfrə suları yataqlarının axtarışı və kəşfiyyatı işlərinin aparılması | 2010-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| <i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i> | | | |
| 4.3.1.45. | Rayonda avtomobil yollarının əsaslı təmiri və qəsəbə daxili, kəndlərarası yolların asfaltlanması | 2009-2013 | Nəqliyyat Nazirliyi, yerli icra hakimiyyəti |
| <i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i> | | | |
| 4.3.1.46. | Rayonun yaşayış məntəqələrinin elektrik təchizatı şəbəkəsinin yenidən qurulması | 2009-2010 | "Azərenerji" ASC |
| 4.3.1.47. | Rayonun yaşayış məntəqələrinin qaz təminatının yaxşılaşdırılması, bərpası və qazlaşdırılması | 2009-2013 | Dövlət Neft Şirkəti |
| <i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i> | | | |
| 4.3.1.48. | Xızı, Altıağac qəsəbələrinin və ətraf kəndlərin su təchizatının yaxşılaşdırılması və Xızı qəsəbəsinin kanalizasiya sisteminin yaradılması | 2009-2011 | "Azərsu" ASC |
| 4.3.1.49. | Rayonun digər kəndlərinin su təchizatının yaxşılaşdırılması | 2010-2013 | "Azərsu" ASC |
| <i>Meliorasiya və irriqasiya tədbirləri</i> | | | |
| 4.3.1.50. | Xızı rayonunda su anbarlarının tikintisi | 2010-2013 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| 4.3.1.51. | Əkin torpaqlarının meliorativ vəziyyətinin və su təminatının yaxşılaşdırılması | 2010-2013 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| <i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i> | | | |
| 4.3.1.52. | Əhalinin tibbi təminatının yaxşılaşdırılması məqsədilə səhiyyə obyektlərinin təmiri, tikintisi və müasir avadanlıqlarla təchiz edilməsi | 2010-2013 | Səhiyyə Nazirliyi |
| 4.3.1.53. | Xızı qəsəbəsində mədəniyyət obyektlərinin tikintisi və tarix-mədəniyyət abidələrinin bərpası | 2010-2013 | Mədəniyyət və Turizm Nazirliyi |
| 4.3.1.54. | Rayon ərazisində idman-sağlamlıq obyektlərinin inşası | 2011-2013 | Gənclər və İdman Nazirliyi |
| 4.3.1.55. | Rayonun yaşayış məntəqələrində təhsil şəraitinin yaxşılaşdırılması üçün məktəb binalarının təmiri və yeni məktəb binalarının tikintisi | 2010-2013 | Təhsil Nazirliyi |
| 4.3.2. Aran iqtisadi rayonu | | | |

| <i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i> | | | |
|--|--|-----------|--|
| 4.3.2.1. | Heyvandarlıq, quşçuluq, taxılçılıq, pambıqçılıq, tərəvəzçilik, bostançılıq təsərrüfatı sahələrinin inkişafının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| 4.3.2.2. | Emal sənayesinin inkişafının dəstəklənməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi, Sənaye və Energetika Nazirliyi |
| 4.3.2.3. | Rayonlarda sahə baytarlıq məntəqələrinin tikintisi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| <i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i> | | | |
| 4.3.2.4. | Magistral avtomobil yollarının ətrafının yaşıllaşdırılması | 2010-2013 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |
| <i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i> | | | |
| 4.3.2.5. | Ölkə əhəmiyyətli rayonlararası avtomobil yollarının əsaslı təmiri və yenidən qurulması | 2010-2013 | Nəqliyyat Nazirliyi |
| <i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i> | | | |
| 4.3.2.6. | İqtisadi rayon üzrə toplam gücü 20 MVt olan kiçik su elektrik stansiyalarının tikintisi | 2010-2013 | "Azərenerji" ASC |
| 4.3.2.7. | "Mingəçevir" DRES üçün ehtiyat qaz kəməri qolunun tikintisi | 2012-2013 | Dövlət Neft Şirkəti |
| <i>Meliorasiya və irriqasiya tədbirləri</i> | | | |
| 4.3.2.8. | Mil-Qarabağ kollektorunun yenidən qurulması işlərinin davam etdirilməsi | 2010-2013 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| 4.3.2.9. | Yuxarı Qarabağ kanalı maşın qolunun tikintisinin davam etdirilməsi | 2010-2012 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| 4.3.2.10. | Çaylarda məcranın təmizlənməsi və mövcud mühafizə bəndlərinin bərpası | 2009-2012 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| 4.3.2.11. | Yuxarı Mil kanalının tikintisinin davam etdirilməsi | 2009-2012 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| 4.3.2.12. | Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması | 2010-2013 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| 4.3.2.13. | Bala Kürün məcrasının təmizlənməsi və dənizdə dərinləşdirmə işlərinin davam etdirilməsi | 2010-2013 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| <i>Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri</i> | | | |
| 4.3.2.14. | Məskunlaşmanın, təbiətdən istifadənin və məhsuldar qüvvələrin ərazi təşkilinin regional planlaşdırma sxeminin işlənilməsi | 2010-2012 | Dövlət Şəhərsalma və Arxitektura Komitəsi |

| | | | |
|---|---|-----------|---|
| 4.3.2.15. | Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması | 2009-2013 | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
| Mingəçevir şəhəri | | | |
| <i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i> | | | |
| 4.3.2.16. | Sənaye müəssisələrinin inkişafının dəstəklənməsinin davam etdirilməsi | 2009-2013 | Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi |
| <i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i> | | | |
| 4.3.2.17. | Şəhərin ərazisindən keçən magistral yolun yenidən qurulması, məhəllədaxili yolların və küçələrin əsaslı təmiri və asfaltlanması | 2010-2013 | Nəqliyyat Nazirliyi |
| <i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i> | | | |
| 4.3.2.18. | Şəhərin elektrik verilişi şəbəkələrində təmir və yenidənqurma işlərinin aparılması | 2010-2012 | "Azərenerji" ASC |
| 4.3.2.19. | Səhiyyə və təhsil müəssisələrinin istilik təchizatının yaxşılaşdırılması məqsədilə mövcud qazanxanaların modernləşdirilməsi və yenisinin tikintisi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası | 2009-2013 | "Azəristiliktəchizat" ASC |
| 4.3.2.20. | Şəhərin qaz təminatının yaxşılaşdırılması üçün qaz kəmərlərinin yenidən qurulması | 2009-2013 | Dövlət Neft Şirkəti |
| <i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i> | | | |
| 4.3.2.21. | Şəhərin su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması | 2009-2010 | "Azərsu" ASC |
| <i>Mənzil təsərrüfatı və sosial müdafiə tədbirləri</i> | | | |
| 4.3.2.22. | Köçkün ailələrin məskunlaşdığı qəsəbənin qazlaşdırılması, drenaj sisteminin qurulması, su və kanalizasiya sistemlərinin bərpa olunması | 2010-2011 | Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, "Azərsu" ASC |
| <i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i> | | | |
| 4.3.2.23. | Şəhərin səhiyyə müəssisələrinin təmiri, tikintisi və müvafiq avadanlıqlarla təchizatı | 2010-2013 | Səhiyyə Nazirliyi |
| 4.3.2.24. | Şəhərin mədəniyyət obyektlərinin təmiri, yenidən qurulması və tikintisi | 2009-2013 | Mədəniyyət və Turizm Nazirliyi |

| | | | |
|---|--|-----------|--|
| 4.3.2.25. | Şəhərin idman-sağlamlıq obyektlərinin yenidən qurulması və tikintisi | 2009-2013 | Gənclər və İdman Nazirliyi |
| 4.3.2.26. | Şəhər məktəblərinin əsaslı təmiri, idman zalı, əlavə sinif otaqları və yeni məktəb binalarının tikintisi | 2009-2013 | Təhsil Nazirliyi |
| Şirvan şəhəri | | | |
| <i>Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri</i> | | | |
| 4.3.2.27. | Yüngül və yeyinti sənayesinin inkişafının dəstəklənməsi | 2009-2013 | Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi |
| 4.3.2.28. | Regional referens toksikologiya və karantin ekspertiza laboratoriyalarının tikintisi və avadanlıqlarla təchiz edilməsi | 2010-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| <i>Yol təsərrüfatı və nəqliyyat tədbirləri</i> | | | |
| 4.3.2.29. | Məhəllədaxili yolların əsaslı təmiri | 2009-2012 | yerli icra hakimiyyəti |
| <i>Elektrik enerjisi, istilik və qaz təchizatı</i> | | | |
| 4.3.2.30. | Sosial təyinatlı ictimai binaların istilik təchizatının yaxşılaşdırılması üçün mövcud olan qazanxanaların modernləşdirilməsi, qaz, su və elektrik xətlərinin çəkilişi, məhəllədaxili və binadaxili istilik sistemlərinin bərpası | 2010-2013 | "Azəristiliktəchizat" ASC |
| 4.3.2.31. | Şəhərin qaz təchizatının yaxşılaşdırılması üçün qaz kəmərlərinin yenidən qurulması və yeni yaşayış massivinin qazlaşdırılması | 2010-2013 | Dövlət Neft Şirkəti |
| <i>Su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması tədbirləri</i> | | | |
| 4.3.2.32. | Şəhərin su və kanalizasiya sisteminin yenidən qurulması | 2009-2011 | "Azərsu" ASC |
| <i>Əhalinin təhlükəsizliyi tədbirləri</i> | | | |
| 4.3.2.33. | Şəhər ərazisində Baş Şirvan kollektorunda baş vermiş qəzanın aradan qaldırılması işlərinin davam etdirilməsi | 2010-2011 | Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC |
| <i>Səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası və yenidənqurulması</i> | | | |
| 4.3.2.34. | Şəhərin səhiyyə müəssisələrinin təmiri, avadanlıq və inventarla təchiz olunması | 2009-2012 | Səhiyyə Nazirliyi |
| 4.3.2.35. | Mədəniyyət obyektlərinin yenidən qurulması, yenilərinin tikintisi | 2010-2012 | Mədəniyyət və Turizm Nazirliyi |
| 4.3.2.36. | Şəhərdə idman-sağlamlıq obyektlərinin tikintisi | 2011-2013 | Gənclər və İdman Nazirliyi |
| 4.3.2.37. | Şəhər məktəblərinin əsaslı təmiri və əlavə sinif otaqlarının tikintisi | 2009-2012 | Təhsil Nazirliyi |

Yevlax şəhəri

Sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi tədbirləri

| | | | |
|--|--|-----------|--|
| 4.3.2.38. | Yüngül sənaye məhsulları istehsalının genişləndirilməsinin dəstəklənməsi | 2009-2013 | Sənaye və Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi |
| 4.3.2.39. | Heyvandarlıq, taxıl, pambıq və bostan məhsulları istehsalının və emalının dəstəklənməsinin davam etdirilməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
| 4.3.2.40. | Regional referens toksikologiya və karantin ekspertiza laboratoriyalarının tikintisi və avadanlıqlarla təchiz edilməsi | 2009-2013 | Kənd Təsərrüfatı Nazirliyi |
| <i>Ekologiya və təbii sərvətlərdən istifadə tədbirləri</i> | | | |
| 4.3.2.41. | Rayonda gil, sement xammalı, tikinti qumu və s. tikinti materialları yataqlarının axtarışı və kəşfiyyat işlərinin aparılması | 2010-2012 | Ekologiya və Təbii Sərvətlər Nazirliyi |